



Azərbaycan dili tarixi, türk dillərinin müqayisəsi.

### Tədris şöbəsi

Tədris şöbəsi 15 sentyabr 2008-ci il tarixdə yeni struktura uyğun olaraq filial direktorunun 02/68 sayılı əmri ilə yaradılmışdır. Fəaliyyətin əsas istiqamətləri. Bakalavr təhsil pilləri üzrə hər tədris ili üçün dekanlıq tərəfindən hazırlanmış tapşırıqları müəyyən olunmuş normativ tələblərə uyğunluğunu yoxlayır, tapşırıqların müəyyən olunmuş müddətdə kafedralara paylanmasına, kafedra müdiri tərəfindən professor- müəllim heyəti arasında bölgüsünə nəzarət edir və tədris işləri üzrə müavinə təsdiq üçün təqdim edir;

-dərs yüklərinin bölgüsündən sonra kafedralar və ayrı-ayrı fənlər üzrə vakant qalan dərs yükləri barədə müdiriyyətə rəsmi məlumat verir;

-hər semestr üçün imtahan sessiyasına çıxarılan fənlərdən sualların kafedralar tərəfindən müəyyən olunmuş müddətdə tərtib olunub tələbələrə çatdırılmasına nəzarət edir;

-filialın professor-müəllim heyəti və saathesabı qaydada işləyən müəllimlər tərəfindən tədris yüklərinin yerinə yetirilməsinə nəzarət edir;

-tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və lazımı ünvanlara çatdırılmasını təmin edir;

-struktur bölmələrinin hesabatları əsasında filialın illik hesabatlarını hazırlayır.

Tədris şöbəsinin 8 işçisi vardır:

Müdür : b/ müəllim Rəhimova Yeganə Abdulla qızı;

Baş inspektor: Rəsulova Səmra Rafiq qızı

Pedaqoji təcrübə rəhbəri : Bədəlova Asudə Şövkət qızıl

Metodist : Əhmədova Gülruh Əhəd qızı

Metodist: Səmədova Şəfəq Vaqif qızı

Metodist: Kərimova Aynur Nurəhməd qızı

Mütəxəssis: Qədirzadə Səbinə Bəşarət qızıl

Mütəxəssis: Hüseynbəyli Səkinə Namiq qızı

Mütəxəssis: Mürşüdzadə Nuran İsmayıl qızı

Mütəxəssis: Şəmmədova Samirə Xanlar qızı

Dispetçer : Mikayılova Samirə Eldar qızı

Operator: Məcidova Sədaqət Nadir qızı

Operator: Baqiyeva Fatma Aydın qızı